

MÜSTƏQİL AUDİTORUN HESABATI

" Ləzzət Qida Sənaye " MMC və onun törəmə müəssisələrinin təsisçilərinə

Konsolidasiya edilmiş maliyyə hesabatlarının auditi üzrə hesabatı.

rəy

Biz, " Ləzzət Qida Sənaye " Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra "Qrup") 31 dekabr 2024-cü il tarixinə Konsolidasiya edilmiş maliyyə vəziyyəti haqqında hesabatları, həmin tarixdə başa çatmış il üzrə konsolidasiya edilmiş Mənfəət və ya Zərər və Digər məcmu gəlir Haqqında hesabat, konsolidasiya edilmiş kapitalda dəyişikliklər və pul vəsaitlərinin hərəkəti haqqında hesabatlarda, eləcə də, Mühasibat uçot siyasəti haqqında əsas məlumatlar daxil olmaqla, konsolidasiya edilmiş maliyyə hesabatlarına qeydlərdən ibarət olan konsolidasiya edilmiş maliyyə hesabatlarının auditini aparmışıq.

Bizim fikrimizcə, konsolidasiya edilmiş maliyyə hesabatları 31 dekabr 2024-cü il tarixinə Qrupun konsolidasiya edilmiş maliyyə vəziyyətini, habelə mənfəət və ya zərər və sair məcmu gəlir haqqında hesabatı və pul vəsaitlərinin hərəkəti haqqında hesabatı Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq bütün əhəmiyyətli aspektlərdə ədalətli şəkildə əks etdirir.

rəy üçün əsas

Biz auditi Beynəlxalq audit standartlarına (BAS) uyğun aparmışıq. Bu standartlar üzrə bizim məsuliyyətlərimiz əlavə olaraq hesabatımızın "Maliyyə hesabatlarının auditi üçün auditorun məsuliyyəti" bölməsində təsvir edilir. Biz Peşəkar Mühasiblər Etika Məcəlləsi üzrə Beynəlxalq Etika Standartları (Beynəlxalq müstəqil standartlar daxil olmaqla) Şurasının (IESBA) prinsipinə uyğun olaraq Qrupdan ayırıq və digər etika öhdəliklərimizi IESBA Kodeksi əsasında həyata keçirmişik. Biz rəyimizin əsasını təşkil edən yetərli və müvafiq audit dəlilləri əldə etdiyimizi hesab edirik.

Digər Məlumatlar

Digər məlumatlara görə direktorlar və rəhbərlik məsuliyyət daşıyır. Digər məlumatlar bu audit hesabatının tərtib edildiyi tarixdən əvvəl aldığımız direktorların hesabatında yer alır. Konsolidə edilmiş maliyyə hesabatları ilə bağlı fikrimiz, direktorların hesabatında göstərilən maliyyə məlumatları istisna olmaqla, digər məlumatlara şamil edilmir və buna görə də ona əsaslanan heç bir zəmanət və ya rəy bildirmirik. Konsolidasiya edilmiş maliyyə hesabatlarının auditi ilə əlaqədar olaraq, bizim vəzifəmiz yuxarıda göstərilən digər məlumatlarla tanış olmaq və eyni zamanda digər məlumatların əsaslı şəkildə konsolidasiya edilmiş maliyyə hesabatlarına, Audit zamanı əldə etdiyimiz biliklərə zidd olub-olmaması və ya başqa şəkildə əhəmiyyətli dərəcədə təhrif edilməməsi məsələsinə baxmaqdır. Bu audit rəyinin tərtib edildiyi tarixdən əvvəl əldə etdiyimiz digər məlumatlarla gördüyümüz işlərə əsasən bu digər məlumatların əhəmiyyətli dərəcədə təhrif olunduğu qənaətinə gəlsək, bu faktı bildirməliyik. Bununla bağlı bizə məlumat verəcək heç nəyimiz yoxdur.

Maliyyə hesabatlarına görə rəhbərliyin və Qrupun idarə edilməsinə məsul şəxslərin məsuliyyəti

Rəhbərlik maliyyə hesabatlarının Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq hazırlanmasına və düzgün təqdim edilməsinə və rəhbərliyin fikrincə, dələduzluq və ya səhvlər nəticəsində əhəmiyyətli təhriflərin olmadığı maliyyə hesabatlarının hazırlanmasına imkan verən zəruri daxili nəzarət sisteminin təşkilinə görə məsuliyyət daşıyır.

Müstəqil auditorun hesabatı (davamı)

" Ləzzət Qida Sənaye " MMC və onun törəmə müəssisələrinin təsisçilərinə.(davamı)

Konsolidasiya edilmiş maliyyə hesabatlarının auditı üzrə hesabat.(davamı)

Maliyyə hesabatlarını hazırladıqda, rəhbərlik Qrupu ləğv etmək və ya işini dayandırmaq niyyətində olmadığı, yaxud bunu etməkdən başqa münasib alternativ olmadığı halda, rəhbərlik Qrupun fasiləsiz fəaliyyət göstərmək qabiliyyətinin qiymətləndirilməsinə, müvafiq hallarda fasiləsiz fəaliyyətə aid olan məsələlər haqqında məlumatların açıqlanmasına və mühasibat uçotunda fasiləsiz fəaliyyət prinsipinin istifadə edilməsinə görə məsuliyyət daşıyır.

İdarəetməyə məsul şəxslər Qrupun maliyyə hesabatlarının təqdim etmə prosesinə nəzarətə görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarının auditinə görə auditorun məsuliyyəti

Bizim məqsədimiz maliyyə hesabatlarında bir tam kimi, dələduzluq və ya səhvlər nəticəsində, əhəmiyyətli təhriflərin olub-olmadığına dair kafi əminlik əldə etmək və rəyimizin də daxil olduğu auditor hesabatını təqdim etməkdir. Kafi əminlik əminliyin yüksək səviyyəsidir, lakin o BAS-lara uyğun aparılmış auditin əhəmiyyətli təhrifləri hər bir halda aşkar edəcəyinə zəmanət vermir. Təhriflər dələduzluq və ya səhvlər nəticəsində yarana bilər və ayrılıqda yaxud məcmu olaraq, istifadəçilərin belə maliyyə hesabatları əsasında qəbul etdikləri iqtisadi qərarlarına təsir etmə ehtimalı olduğu halda əhəmiyyətli hesab edilir.

Beynəlxalq Audit Standartları əsasında aparılan audit yoxlamanın bir hissəsi kimi biz audit prosesində peşəkar mühakimə və peşəkar skeptisizm prinsipi tətbiq edirik. Biz həmçinin:

- ✓ Konsolidasiya edilmiş maliyyə hesabatlarında saxtalaşdırma və ya səhvlərdən irəli gələn ciddi təhrif risklərini aşkarlayır və təhlil edir, bu risklərə cavab verən audit prosedurları hazırlayır və icra edir və rəyimiz üçün əsas təşkil edəcək kafi və müvafiq dəlil toplayırıq. Saxtakarlıqdan irəli gələn ciddi təhrifləri aşkarlamama riski səhvlərdən qaynaqlanan riskdən daha yüksəkdir, belə ki saxtakarlıq, əlbir olma, saxtalaşdırma, məqsədli buraxma, təhrif və ya daxili nəzarətin yetərsizliyi kimi hallarla əlaqəli olur.
- ✓ Qrupun daxili nəzarətinin effektivliyinə dair rəy bildirmək məqsədi ilə deyil, şəraitə uyğun olan audit prosedurlarını tərtib etmək üçün auditə aid daxili nəzarət haqqında rəy əldə edirik.
- ✓ İstifadə olunan uçot siyasətlərinin, uçot smetalarının və rəhbərlik tərəfindən açıqlanan əlaqədar məlumatların uyğunluğunu təhlil edirik.
- ✓ Rəhbərliyin uçotun davamlılıq prinsipindən istifadəsinin uyğunluğuna və Qrupun davamlılıq prinsipini davam etdirmə imkanına dair ciddi şübhələr yarada biləcək hadisə və ya şərtlərlə əlaqədar ciddi qeyri-müəyyənliyin olub ol maması ilə bağlı əldə edilmiş dəlillər əsasında yekun rəy bildiririk. Əgər əhəmiyyətli qeyri-müəyyənliyin mövcud olduğu qənaətinə gəlsək, biz auditor hesabatımızda diqqəti konsolidasiya edilmiş maliyyə hesabatlarındakı müvafiq açıqlamalara yönəltməli və ya belə açıqlamalar qeyri-adekvat olarsa, rəyimizi dəyişdirməliyik. Bizim yekun rəylərimiz auditor hesabatımızın hazırlanma tarixinədək əldə edilmiş audit dəlillərinə əsaslanır. Bununla belə, gələcək hadisə və şərtlər Qrupun işində davamlılıq prinsipini poza bilər.
- ✓ Konsolidasiya edilmiş maliyyə hesabatlarının, o cümlədən açıqlanan məlumatların ümumi təqdimatı, strukturu və məzmunu, həmçinin hesabatların obyektiv təqdimatının əsasını təşkil edən başlıca əqd və hadisələri əks etdirib-etdirmədiyini təhlil edirik.

Müstəqil auditorun hesabatı (davamı)

" Ləzzət Qida Sənaye " MMC və onun törəmə müəssisələrinin təsisçilərinə.(davamı)

Konsolidasiya edilmiş maliyyə hesabatlarının auditi üzrə hesabat.(davamı)

- ✓ Konsolidasiya edilmiş maliyyə hesabatları üzrə rəy bildirmək üçün Qrup daxilindəki qurumlar və işgüzar fəaliyyətlər haqqında maliyyə məlumatları ilə bağlı lazımı müvafiq audit dəlili əldə edirik. Biz qrupun audit yoxlamasının istiqamətləndirilməsi, nəzarəti və icrası üzrə məsuliyyət daşıyıyıq. Biz audit rəyimizə görə tam şəkli ilə cavabdehik.

Biz auditin və mühüm audit tapıntılarının, o cümlədən audit yoxlaması zamanı daxili nəzarətdə aşkarladığımız mühüm çatışmazlıqların nəzərdə tutulan əhatə dairəsi və zamanlaması ilə bağlı idarəetmə üzrə məsul tərəflərlə əlaqədə oluruq.

26 avqust 2025-ci il

"ALMİR AUDİT " MMC-nin Direktoru,
Auditor:



Seyidov Şəmsi İsmayıl oğlu

Azərbaycan Respublikasının Auditorlar Palatası
tərəfindən 30.01.2025-ci il tarixdə verilmiş

İCAZƏ AT/331

"Ləzzət Qida Sənaye" MMC və onun törəmə müəssisələrinin Maliyyə Vəziyyəti Haqqında Konsolidə Edilmiş Hesabatı.
31 Dekabr 2024-cü il tarixində bitmiş il üzrə.

		Ölçü vahidi: manat		
B/M	Bölmə/Maddələrin adı	Qyd	31.12.2024	31.12.2023
1	2	3	4	5
Aktivlər				
1 Uzunmüddətli aktivlər				
11	Torpaq, ti kili, avadanlıqlar	H9.	11 067 161	8 736 808
10	Qeyri-maddi aktivlər	H10.	48 520	49 889
12	İnvestisiya mülkiyyəti	-	-	-
13	Bioloji aktivlər	H11.	223 769	144 715
14	Mineral resurslar	-	-	-
15	İştirak payı metodu ilə uçota alınmış investisiyalar	H1.	-	-
16	Təxirə salınmış vergi aktivləri	H12.	44 701	-
17	Uzunmüddətli debitor borcları	-	-	-
11	Torpaq, tikili, avadanlıqlarla bağlı məsrəflərin kə	H9.	193 212	-
18	Sair uzunmüddətli maliyyə aktivləri	-	-	-
19	Sair uzunmüddətli aktivlər	H11.	3 911 413	988 269
Cəmi uzunmüddətli aktivlər			15 488 775	9 919 681
2 Qısamüddətli aktivlər				
20	Ehtiyatlar	H2.	6 406 672	9 752 659
21	Qısamüddətli debitor borcları	H6.	10 586 672	12 397 541
23	Sair qısamüddətli maliyyə aktivləri	H12.	3 344 185	1 213 593
24	Sair qısa müddətli aktivlər	H12.	672 576	62 856
22	Pul vəsaitləri və onun ekvivalentləri	H13.	2 975 827	4 888 466
Cəmi qısamüddətli aktivlər			23 985 932	28 315 115
Cəmi aktivlər			39 474 708	38 234 797
Kapital və öhdəliklər				
3 Kapital				
30	Ödənilmiş nominal (nizamnamə) kapital	H4.	5 000 000	5 000 000
31	Emissiya gəliri	-	-	-
32	Geri alınmış kapital (səhmlər)	-	-	-
33	Kapital ehtiyatları	H17.	2 276 879	3 509 279
33	Bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)	H3.	6 534 489	4 314 128
Cəmi capital			13 811 368	12 823 408
4 Uzunmüddətli öhdəliklər				
40	Uzunmüddətli faiz yaranan öhdəliklər	H14.	12 017 371	12 683 820
41	Uzunmüddətli qiymətləndirilmiş öhdəliklər	-	-	-
42	Təxirə salınmış vergi öhdəlikləri	-	-	-
43	Uzunmüddətli kreditor borcları	-	-	-
44	Sair uzunmüddətli öhdəliklər	-	0	-
Cəmi uzunmüddətli öhdəliklər			12 017 371	12 683 820
5 Qısamüddətli öhdəliklər				
50	Qısamüddətli faiz xərcləri yaranan öhdəliklər	-	-	-
51	Qısamüddətli qiymətləndirilmiş öhdəliklər	-	-	-
52	Vergi və sair məcburi ödənişlər üzrə öhdəliklər	H16.	339 526	123 076
53	Qısamüddətli kreditor borcları	H5.	7 999 544	7 230 043
54	Sair qısamüddətli öhdəliklər	H17.	5 306 899	5 374 449
Cəmi qısamüddətli öhdəliklər			13 645 968	12 727 569
Cəmi öhdəliklər			25 663 340	25 411 389
Cəmi capital və öhdəliklər			39 474 708	38 234 797

Auditor rəyi 5,6 və 7-ci səhifələrdə öz əksini tapmışdır.

Sahifa 8 Konsolidə Edilmiş Maliyyə Vəziyyəti Haqqında Hesabat rəhbər tərəfindən təsdiq edilmiş və onun adından imzalanmışdır.

Direktor:

Teymur Rzayev :

"Ləzzət Qida Sənaye" Məhdud Məsuliyyətli Cəmiyyəti



Baş Mühasib:

Elvin Əliyev :

26 avqust 2025- ci il

"Ləzzət Qida Sənaye " MMC və onun törəmə müəssisələrinin *Konsolidə Edilmiş Mənfəət və Zərər və Digər məcmu gəlir Haqqında Hesabatı.*

31 Dekabr 2024-cü il tarixdə bitmiş il üzrə.

Ölçü vahidi: manat

<u>Göstəricilərin adı</u>	<u>Qvd</u>	<u>31.12.2024</u>	<u>31.12.2023</u>
2	3	4	5
Əsas əməliyyat gəliri	H18.	65 338 410	71 739 008
Satışın maya dəyəri	H19.	(28 470 025)	(54 068 609)
Ümumi mənfəət		<u>36 868 385</u>	<u>17 670 399</u>
Digər əməliyyat gəliri (zərəri)	H18.	49 669	28 814
Kommersiya xərcləri	H19.	(1 364 638)	(2 316 417)
İnzibati xərclər	H19.	(32 845 405)	(11 463 811)
sair əməliyyat xərcləri	-	0	(527 144)
Fəaliyyətin dayandırılmasından yaranan mənfəətlər (zərərlər)	-	0	0
Əməliyyat mənfəəti (zərəri)		0	0
Maliyyə mənfəəti (zərəri)	-	0	(506 749)
Fövqəladə mənfəət (zərər)	-	0	0
Asılı və birgə müəssisələrin mənfəətlərində (zərərlərində) pay		0	0
Keçmiş illərin çıxılan zərəri			(106 540)
Vergiqoymadan əvvəl mənfəət (zərər)	H21.	<u>2 708 011</u>	<u>2 778 551</u>
Vergi Məcəlləsinin 106.1.17 maddəsinə əsasən vergidən azad olan hissə	H20.	(1 228 792)	(1 444 135)
Mənfəət vergisi	H20.	(487 650)	(459 526)
Hesabat dövründə xalis mənfəət (zərər)	H21.	<u>2 220 361</u>	<u>2 319 025</u>
O cümlədən			
qeyri-nəzarət payları üzrə xalis mənfəət (zərər)		0	
əsas cəmiyyətin sahiblərinin mənfəəti (zərəri)	H21.	2 220 361	2 319 025
Digər məcmu gəlir			
Məcmu gəlir (xalis mənfəətin (zərərin) və digər məcmu gəlirin cəmi)			
O cümlədən			
qeyri-nəzarət payları üzrə xalis mənfəət (zərər)			
əsas cəmiyyətin sahiblərinin mənfəəti (zərəri)			

Qeydlər bu maliyyə hesabatlarının tərkib hissəsidir

Auditor rəyi 5,6 və 7-ci səhifələrdə öz əksini tapmışdır

Səhifə 9-da olan *Konsolidə Edilmiş Mənfəət və Zərər və Digər məcmu gəlir Haqqında Hesabat* rəhbər tərəfindən təsdiq edilmiş və onun adından imzalanmışdır.

Direktor:

Teymur Rzayev :

"Ləzzət Qida Sənaye" Məhdud Məsuliyyətli Cəmiyyəti



Baş Mühəsib:

Elvin Əliyev :

26 avqust 2025- ci il

"Ləzzət Qida Sənaye " MMC və onun törəmə müəssisələrinin Konsolidə Edilmiş Kapitalda Dəyişikliklər Haqqında Hesabatı.

31 dekabr 2024-ci il tarixdə bitmiş il üzrə. Azərbaycan Manatı ilə

Uçot		Kapital ehtiyatları									
		Yenidən	Məzənnə	Qanunve	Nizam-	Bölüşdürülmə		miş mənfəət		Cəmi	
siyasəti və	Ödənilmiş	Emissiy	fərqləri	ricilik	namə	miş mənfəət		miş mənfəət		Cəmi	
izahlı	nizamnamə	a gəliri	üzrə	üzrə	üzrə	miş mənfəət		miş mənfəət		Cəmi	
qeydlərin	kapitalı	üzrə	üzrə	üzrə	üzrə	miş mənfəət		miş mənfəət		Cəmi	
Nö-si						miş mənfəət		miş mənfəət		Cəmi	
1	2	3	4	6	7	8	9	10	11	12	
Əvvəlki hesabat dövrünün əvvəlinə olan qalıq	H4.	5 000 000.00						3 509 279.00	4 314 129.00	12 823 408.00	
Əvvəlki hesabat dövründə uçot siyasətində dəyişikliklər və ya əhəmiyyətli səhvlərlə bağlı düzəlişlər											
Səhvlərin düzəldilməsindən sonra əvvəlki hesabat dövrünün əvvəlinə qalıq	H4.	5 000 000.00						3 509 279.00	4 314 129.00	12 823 408.00	
Əvvəlki hesabat dövründə xalis mənfəət (zərər)											
Mülkiyyətçilərin kapital qoyuluşları											
Mülkiyyətçilər arasında kapitalın bölüşdürülməsi (dividendlər)											
Geri alınmış kapital (səhmlər) üzrə əməliyyatlar											
Kapitalın mədələri arasında köçürmələr											
Sair məcmu gəlir											
Əvvəlki hesabat dövrü üzrə kapitalda dəyişikliklərin cəmi		5 000 000.00						3 509 279.00	4 314 129.00	12 823 408.00	
Əvvəlki hesabat dövrünün sonuna qalıq		5 000 000.00						3 509 279.00	4 314 129.00	12 823 408.00	
Hesabat dövründə uçot siyasətində dəyişikliklər və ya əhəmiyyətli səhvlərlə bağlı düzəlişlər	H3.							(1 232 399.99)	(533 966.95)	(1 766 366.94)	
Səhvlərin düzəldilməsindən sonra hesabat dövrünün əvvəlinə qalıq	H4.	5 000 000.00						2 276 879.01	3 780 162.05	11 057 041.06	
Hesabat dövründə xalis mənfəət (zərər)	H18.										
Mülkiyyətçilərin kapital qoyuluşları									3 195 660.94	3 195 660.94	
Mülkiyyətçilər arasında kapitalın bölüşdürülməsi (dividendlər)									(441 334.00)	(441 334.00)	
Geri alınmış kapital (səhmlər) üzrə əməliyyatlar											
Kapitalın mədələri arasında köçürmələr											
Sair məcmu gəlir											
Hesabat dövrü üzrə kapitalda dəyişikliklərin cəmi		5 000 000.00						2 276 879.01	6 534 488.99	13 811 368.00	
Hesabat dövrünün sonuna qalıq		5 000 000.00						2 276 879.01	6 534 488.99	13 811 368.00	

Qeydlər bu maliyyə hesabatlarının tərkib hissəsidir.
Auditor rəyi 5,6 və 7-ci səhifələrdə öz əksini tapmışdır.

Direktor:

Teymur Rzayev :

"Ləzzət Qida Sənaye" Məhdud Məsuliyyətli Cəmiyyəti

Baş Mühəsib:
Elvin Əliyev :

26 avqust 2025-ci il

"Ləzzət Qida Sənaye" MMC-nin Konsolidə Etilmiş Pul Vəsaitlərinin Hərəkəti Haqqında Hesabatı.
31 dekabr 2024-cü il tarixdə başa çatmış il üzrə.

Ölçü vahidi: manat

	31.12.2024	31.12.2023
1	2	3
Əməliyyat fəaliyyətindən pul vəsaitlərinin hərəkəti		
Hesabat dövründə xalis mənfəət və ya zərər	2 708 011	2 778 551
Aşağıdakı maddələr üzrə düzəlişlər:		
mənfəət vergisi üzrə xərclər	(30 544)	-
Amortizasiya xərcləri	1 292 526	1 137 804
Dövriyyə kapitalındakı dəyişikliklərə qədər əməliyyat fəaliyyəti üzrə xalis pul vəsaitləri	3 969 993	3 916 355
Ehtiyatların azalması (artması)	3 345 986	(1 211 876)
əməliyyat debitor borclarının azalması (artması)	(4 158 222)	(8 908 652)
sair qısamüddətli aktivlərin azalması (artması)	(2 740 312)	1 394 914
vergi və sair məcburi ödənişlər üzrə öhdəliklərin artması (azalması)	(32 873)	(75 631)
əməliyyat kreditor borclarının artması (azalması)	6 436 898	1 037 215
Sair qısamüddətli öhdəliklərin artması (azalması)	(3 712 721)	5 271 674
Ödənilmiş (qaytarılmış) mənfəət vergisi	(174 369)	(459 526)
sair uzunmüddətli aktivlərin azalması (artması)	(3 074 097)	(2 360 593)
Sair qısamüddətli kreditor borclarının artması (azalması)	(55 382)	0
Əməliyyat fəaliyyətindən yaranan pul vəsaitlərinin xalis hərəkəti	(195 098)	(1 396 120)
İnvestisiya fəaliyyətindən yaranan pul vəsaitlərinin hərəkətləri		
Torpaq, tikili və avadanlıqların, qeyri-maddi aktivlərin və digər uzunmüddətli aktivlərin əldə edilməsi üçün pul vəsaitlərinin xaricəlmələri	(3 645 159)	(3 609 802)
Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması	(193 212)	(4 464)
İnvestisiya fəaliyyəti ilə əlaqədar pul vəsaitlərinin fəvqəladə daxilolmaları və xaricəlmələri	(980 520)	
İnvestisiya fəaliyyətindən yaranan pul vəsaitlərinin xalis hərəkəti	(4 818 891)	(3 614 266)
Maliyyələşdirmə üzrə fəaliyyətdən pul vəsaitlərinin hərəkəti		
Nizamnamə kapitalının artırılması	5 000 200	1 270 020
Kredit alışı	2 000 000	9 741 753
Kredit ödənişi	(2 666 449)	(1 702 950)
maliyyə icarəsi müqavilələrinin şərtlərinə əsasən əsas məbləğlər üzrə pul vəsaitlərinin xaricəlmələri	(1 232 401)	
Kapitalın istifadəsi		(235 285)
Maliyyələşdirmə üzrə fəaliyyətdən yaranan pul vəsaitlərinin xalis hərəkəti	3 101 350	9 073 538
Pul vəsaitləri və onların ekvivalentlərinin artması (azalması)	(1 912 639)	4 063 152
Pul vəsaitlərinin və onların ekvivalentlərinin hərəkəti		
bank overdraftları çıxılmaqla pul vəsaitləri və onların ekvivalentlərinin ilin əvvəlinə olan məbləği	4 888 466	825 313.63
il ərzində pul vəsaitləri və onların ekvivalentlərinin artması (azalması)	(1 912 639)	4 063 152.45
xarici valyutaların məzənnələrinin dəyişməsinin təsiri		
bank overdraftları çıxılmaqla pul vəsaitləri və onların ekvivalentlərinin ilin sonuna olan qalığı	2 975 827	4 888 466.08

Qeydlər bu maliyyə hesabatlarının tərkib hissəsidir.

Auditor rəyi 5,6 ya 7-ci səhifələrlə öz əksini tapımadır.

Direktor:

Teymur Rzayev :

"Ləzzət Qida Sənaye" Məhdud Məsuliyyətli Cəmiyyəti



Baş Mühasib:

Elvin Əliyev :

26 avqust 2025- ci il